

"Made in Azerbaijan" markası ölkə hüddurlarından kənarında

SƏH. 2

Vergi borclarına görə qadağalarda yenilik

SƏH. 3

Türkiyədə bir günlük matəm elan olunub

SƏH. 3

iqtisadi qüdrətiniz naminə!



№ 26 (921)

1-4 iyul

2016-cı il

TİSAADIYYAT

Həftəlik iqtisadi, ictimai-siyasi müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

Silahlı Qüvvələrin Baş Qərargahının yeni inzibati binası istifadəyə verildi

İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrin Baş Qərargahının yeni inzibati binasının açılışında iştirak edib.

Prezident İlham Əliyev binada yaradılan şəraitlə tanış olmuşdur.

Binada ulu öndər Heydər Əliyevin büstü qoyulub, ümum-millilərin həyat və fəaliyyətinin əks olunduğu muzey yaradılıb. Ümumi sahəsi 12600 kvadratmetr olan altımərtəbəli binada bütün otaqlar müasir avadanlıq və inventarla təchiz edilib.

Daha sonra Prezident İlham

Əliyev Mərkəzi Komanda Məntəqəsinin fəaliyyəti ilə tanış olmuşdur.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov Prezident, Ali Baş Komandan İlham Əliyevə məlumat vermişlər ki, Silahlı Qüvvələrin gündəlik və döyüş fəaliyyətinin planlaşdırılması və idarə olunması üçün yaradılan Məntəqədə 140 nəfərin işləməsi üçün hər cür şərait var. Məntəqəyə hərbi idarəetmə sisteminin müxtəlif elementləri daxildir. Bildirildi ki, Mərkəzi Komanda Məntəqəsi əməliyyat şəraiti bə-

rədə məlumatların toplanmasına və təhlilinə, qoşunların döyüşə hazırlıq prosesinə, döyüş xidmətinin aparılmasına nəzarət edilməsinə, döyüş fəaliyyətinə hazırlıq dövründə və onun gedişində qoşunların aparılmasına və videokonfransların təşkilinə, videoməlumatların ötürülməsinə imkan verir.

Sonra düşmənin müdafiəsinin dərinliyində hava kəşfiyyatı aparən pilotsuz uçuş aparatından və aerostatdan alınan görüntülər nümayiş etdirilmişdir.



Hərbi qulluqçuların məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə mühüm layihələr icra olunur

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Bakının Xətai rayonunda hərbi qulluqçular üçün inşa edilmiş yaşayış binasında yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri Zakir Həsənov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlətimizin başçısına bina haqqında məlumat vermişlər.

Bina Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı Sərəncama uyğun olaraq tikilib. Sərəncama əsasən Müdafiə Nazirliyinin xidməti mənzillə və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan həqiqi hərbi xidmət qulluqçuları üçün Bakı şəhərində yaşayış binalarının tikintisinin həyata

keçirilməsi məqsədi ilə 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə vəsait ayrılıb. Yeni bina bir girişli olmaqla 14 mərtəbəlidir. Burada ümumilikdə 65 mənzil var. Onlardan 39-u ikiotaqlı, 26-sı isə üçotaqlıdır. İkiotaqlı mənzillərin sahəsi 91, üçotaqlı mənzillərin sahəsi isə 100 kvadratmetrdir. Binada sərnişin və yük liftləri quraşdırılıb. Domofon, yanğımsöndürmə, siqnalizasiya, havalandırma və kombi sistemləri ilə təmin olunan mənzillərə telefon, internet, televiziya xətləri çəkilib. Təbii qazla təchiz olunan binanın həyətində yanğın və içməli su anbarları inşa edilib, idman avadanlıqları qoyulub, yaşillıq zolağı salınıb, işıqlandırma sistemi quraşdırılıb. Binanı daimi su ilə təchiz edən nasos stansi-

yası və zirzəmidə müasir avtomobil dayanacağı yaradılıb.

Bu cür müasir yaşayış binalarının inşası sübut edir ki, hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək, onların məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə mühüm layihələr icra olunur. Milli Ordumuzun şəxsi heyətinin həyat şəraitinin yaxşılaşdırılması məsələsinə xüsusi diqqətlə yanaşan Prezident, Ali Baş Komandan İlham Əliyev bu istiqamətdə çox mühüm və ardıcıl tədbirlər həyata keçirir.

Sonra dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev hərbi qulluqçularla görüşmüşdür.

Sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbi qulluqçuların bir qrupuna mənzillərin açarlarını və müqavilələrini təqdim etmişdir.

Bioloji Təbabət Klinikası Almaniya - Azərbaycan

Üstünlükləri:

- Özünübərpa və müdafiə mexanizmlərinin pozulmuş funksiyalarının bərpası
- Xəstəliyin deyil xəstənin müalicəsi
- Yalnız təbii tərkibli potensiyalaşdırılmış dərman preparatlarından istifadə

MÜAYİNƏLƏR:

- Avtomatlaşdırılmış müasir laboratoriya vasitəsilə biokimyəvi, hematoloji, kliniki analizlər
- Çoxfunksiyalı, məsafədən idarə olunan rəqəmsal rentgen vasitəsilə onurğa, sümük- oynaq xəstəliklərinin müayinəsi
- Qaranlıq sahəli mikroskop vasitəsilə qanın funksional və keyfiyyət analizi
- 4D rejimli USM aparatı vasitəsilə ginekoloji, baş- beyin və qarın boşluğunun müayinəsi
- KT (kompüter tomoqrafiya)
- İkienerjili-rentgenoloji densitometr vasitəsilə sümük-oynaq xəstəliklərinin müayinəsi (osteoporozun erkən aşkarlanması)
- Videoendoskopiya (bronxoskopiya, qastroskopiya, kolonoskopiya, kolposkopiya)
- AFGEN Genetik diaqnostika mərkəzi (Türkiyənin Ege Universitetinin professoru Afiq bərdəlinin rəhbərliyi ilə fəaliyyət göstərən müasir laboratoriyada bütün növ genetik xəstəliklərin dəqiq analizləri aparılır)
- BRD (biorezonans diaqnostika)- vasitəsilə virus və qurd xəstəliklərinin müayinəsi və müalicəsi
- EEQ -beyin hüceyrələrinin aktivliyi öyrənilir
- PZR laboratoriya aparatı vasitəsilə dəqiq və keyfiyyətli analizlər
- Elektromiografiya – periferik sinir sistemi xəstəliklərinin diaqnostikasi və oxşar xəstəliklərlə differensial diaqnostikasi aparılır.

MÜALİCƏLƏR:

- Plazmaferez
- Homeosiniatriya
- Ozonoterapiya
- Hidrokolonoterapiya
- Drenaj terapiya
- İynəbatırma (akupunktura)
- Tibbi kosmetologiya
- Şərq təbabəti ilə müasir təbabətin sintezi Biopunktura
- Osteopatiya
- Manual terapiya
- Autohemoterapiya
- Hirudoterapiya

Müasir aparatura ilə təchiz olunmuş müasir fizioterapiya şöbəsində ESWT, WINPLATE, Lazer, Maqnit aparatları ilə elektroterapiya, Reabilitasiya, Massaj, Kinezioterapiya müalicələri aparılır.

"BiolojiTəbabət" klinikası
Ünvan: 3-cü mkr. Pişavari küç., 110
("Memar Əcəmi" metro stansiyasının yaxınlığı)
Telefon: (012) / (070) 430 89 89
(050) / (055)
e-mail: bioklinik@biolojitetababat.az



İpoteka kreditləşməsində yeniliklər

Prezident İlham Əliyev Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasını, İpoteka Fondunun Nizamnaməsini və ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında fərmanları imzalayıb. Beləliklə, həm institusional, həm də sosial-iqtisadi əhəmiyyəti olan addım atılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı islahat tədbirlərini şərh edib. O deyib ki, yeni qaydalara əsasən, İpoteka Fondunun nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, sədrinin və onun müavininin vəzifəyə təyin və azad edilməsi, Fondun yenidən təşkil və ləğvi məsələləri Prezidentin müstəsna səlahiyyətinə aid edilib.

Yeniliklərdən biri də "Elektron hökumət" portalında "Elektron ipoteka" sisteminin yaradılması və 2017-ci il yanvar ayının 1-dən tətbiq edilməsinin nəzərdə tutulmasıdır. Beləliklə, bu sahədə səmərəlilik, hesabətlik və şəffaflıq daha artırılmasına mümkün olacaqdır. Bundan isə ən çox Azərbaycan vətəndaşı qazanır.

Bundan başqa, ipoteka kreditlərinin verilməsinə dair tələblərin daha sosial yönümlü,

realığa uyğun olması diqqətə cəlb edən məqamlardandır. Belə ki, yeni qaydaya əsasən, kreditin maksimal məbləğinin ölkədaxili sosial-iqtisadi vəziyyətin təhlili əsasında Cəmiyyətin Müşahidə Şurası tərəfindən müəyyən edilmiş, güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələrinin Cəmiyyətin Müşahidə Şurası tərəfindən müəyyən olunması müsbət yeniliklərdəndir.

Cəmiyyət tərəfindən təşkil olunan "Elektron ipoteka" sistemi ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin alınması üçün tələb olunan sənədlərin siyahısı və şərtlər barədə məlumatlar, kredit almaq istəyən şəxsin imkanın ipoteka kalkulyatoru programı vasitəsilə ilkin olaraq müəyyənəndirilməsi, ipoteka krediti almaq istəyən şəxsin müvəkkil banka elektron müraciətinin real vaxt rejimində ona münasib görüş vaxtını seçməklə göndərilməsi və qeydiyyatın alınması, ödənişlərin elektron formada həyata keçirilməsi və s. kimi yenilik



ləri əks etdirir.

Dəyişikliklər nəticəsində Azərbaycan vətəndaşlarının daha geniş təbəqələri ipoteka kreditindən yararlanacaqdır. Məsələn, gənc ailənin üzvü olan aşağıdakı şəxslər ipoteka alaçaqlar: şahid ailəsinin üzvü, Milli Qəhrəman, məcburi köçkün, ən azı 3 il dövlət qulluğunda qulluq edən şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxs və fəlsəfi doktoru. Bu ildən ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs də ipoteka ala biləcək. Bundan başqa, emirlər doktoru, ən azı 15 il dövlət qulluğunda olan şəxs, ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular da güzəştli ipoteka

kreditini ala biləcəklər. Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslərə də ipoteka ayrılacaq.

Yeni ipoteka qaydalarında əhalinin xeyrinə olan daha bir məsələ kreditin məbləğinin mənzilin qiymətinin 85 faizində artırılmasıdır. Əvvəllər bu məbləğ 80 faiz idi.

Yeni qayda ilə ipoteka krediti daha çox orta və aztəminatlı insanlar üçün əlçatan olacaqdır. Belə ki, ipoteka krediti ilə bahalı ev almaq mümkün olmayacaqdır: güzəştli ipoteka yalnız orta bazar qiymətindən baha olmayan "kupça"lı mənzillərə veriləcək. Əslində bu il aprelin 11-də yaradılmış Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi də daha çox orta və aztəminatlı təbəqə üçün mənzil təminatını prioritet seçib. Azərbaycan dövləti uyğun qiymətə mənzillə təminat məsələsini "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədində də təsbit edib. Deməli, dövlət qısa, orta və uzunmüddətli dövrdə əhalinin mənzillə təminatı məsələsini prioritet istiqamət kimi saxlayacaqdır.

Ümumilikdə, güzəştli ipoteka kreditinin verilməsi qaydalarında dəyişikliklər bu sahədə sistemli və davamlı islahatlar aparılmasını göstərir.

Ölkəyə gələn ərəb turistlərin sayı 30 dəfə artıb

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn xarici vətəndaşların sayında əsaslı artım baş verib.

Mədəniyyət və Turizm Nazirliyinin saytında verilən məlumata görə, ötən ilin may ayı ilə müqayisədə (99 nəfər) 2016-cı ilin may ayında (3000 nəfər) BƏƏ-dən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 30 dəfə artıb.

Son bir neçə il ərzində nazirliyin "Marketing strate-



giyası" əsasında təbliğat işlərinin gücləndirilməsi, BƏƏ-nin Dubay Əmirliyində keçirilən "ATM" beynəlxalq turizm sərgisində mütəmadi olaraq və Şarqa Əmirliyində keçirilən "2-ci turizm səyahət bazarı: ailəvi

turizmin təbliğatı 2015" beynəlxalq turizm sərgilərində ölkəmizin turizm potensialının təbliği, 2011-ci ildən etibarən Dubay Əmirliyində fəaliyyət göstərən nümayəndəliyin ("Atlantis Holidays" şirkəti)

olması, həmçinin 2015-ci ilin noyabr ayından etibarən adçıqılən ölkə vətəndaşları üçün sadələşdirilməsi viza rejiminin təbiiq turistin artmasına səbəb kimi göstərilir.

Birbaşa yük hava əlaqəsi açıldı

Silk Way West Airlines şirkəti Uzaq Şərqdə başqa bir uzun müddət gözlənilən istiqamət olan Sinqapura birbaşa muntəzəm uçuşa başlamışdır.

Silk Way West Airlines şirkətinin mətbuat xidmətindən daxil olmuş məlumata görə, uçuşlar həftədə iki dəfə B747-8F yük təyyarəsi ilə yerinə yetiriləcək və Azərbaycan milli yük aviadaşıyıcısının dünyanın başqa istiqamətlərinə birləşdirən istiqamətləri ilə birləşəcəkdir.

Silk Way West Airlines şirkətinin əsas qərarqahı olan Heydər Əliyev Beynəlxalq Hava Limanı (GYD) Asiyadan Avropaya olan marşrutlar üzrə coğrafi üstünlüklər təklif edir. Asiya, Yaxın Şərq və MDB ölkələri üzrə daim böyüyən şəbəkə və rəqabətə

davamlı yanacaq qiymətləri aviaşirkətin donanmasına əlavə üstünlük verir.

Silk Way West Airlines aviaşirkəti Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən istismarçı sertifikatını əlaqə 19 iyun 2012-ci il tarixində fəaliyyətə başlamışdır. Hazırda Silk Way West Airlines aviaşirkətinin hava gəmiləri parkına 3 "Voieing 747-8F" və 2 "Voieing 747-400F" təyyarəsi daxildir. 2016-cı ilin üçüncü rübündə daha bir "Voieing 747-8F" təyyarəsinin gətirilməsi gözlənilir ki, bundan sonra aviaşirkətin balansındakı təyyarələrin sayı 6-a yüksələcək. Yeni avialaynerin tədarük edilməsi aviaşirkətə ABS-da yeni istiqamətlər daxil olmaqla uçuşların coğrafiyasını daha da genişləndirmək imkanı verəcəkdir.



Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" layihəsi çərçivəsində çap olunub.

"Made in Azerbaijan" markası ölkə hüdudlarından kənarında

Müasir dövrdə şirkətlər sürətlə dəyişən bazar dinamikası, texnoloji dəyişənlik, daha yaxşı məhsul istehsalı və ölkə daxili istehsalı inkişaf etdirmək məqsədilə ciddi rəqabət şəraitində fəaliyyət göstərirlər. Belə çətin mübarizədə mövcud ola bilmək, daimiliyi təmin etmək şirkətlər üçün də ciddi problemlərdən birinə çevrilmişdir. Çünki onlar həm də yeni, fərqli bir rəqabət şəraitində mövcudluqlarını davam etdirmək məcburiyyətindədirlər. Qlobal rəqabət şəraitində istehsal tələbləri də dəyişməkdədir. Hər bir sahibkar daha keyfiyyətli məhsul istehsal etmək, istehsal xərclərini artıran əlavə dəyərəldən xilas olmaq yollarını araşdırır, ölkə daxili istehsalı inkişaf etdirərək milli iqtisadiyyata öz töhfəsini verməyə çalışır. Bu baxımdan beynəlxalq rəqabətdə israrlı olan, istehsal fəaliyyətlərinin bütün mərhələlərində keyfiyyət amilini əsas tutan "Azərsun Holding" in adını qeyd etmək olar.

1991-ci ildə Azərbaycanı fəaliyyətə başlayan "Azərsun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir. Azərbaycanın qida sektorunda istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holding" tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı, geniş ixracat şəbəkəsinə malikdir.

Fəaliyyətə başladığı gündən şirkət öz qarşısına bir sıra öhdəliklərin yerinə yetirilməsini əsas missiya olaraq qoymuşdur. Bu öhdəliklərə isə etibarlı və nümunəvi beynəlxalq ticarət məhsulları və xidmətlər təqdim etmək, payçıların mənfəətlərini davamlı olaraq artırmaq, işçilərin inkişaf etdirməsinə və işçiləri ilə birgə inkişaf edən bir qurum olmaq, cəmiyyətə verdiyi faydaları davamlı artırmaq və fəaliyyətə ətraf mühitin qorunmasını ön planda tutmaq, fəaliyyəti keyfiyyət çərçivəsində həyata keçirərək insan sağlamlığını da diqqət mərkəzində saxlamaq daxildir. Ölkə iqtisadiyyatının inkişafına dəstək olan şirkət Azərbaycanın milli mədəni dəyərlərini sadəcə ölkə adına deyil, dünya adına da böyük zənginlik olaraq görür və bu dəyərləri qorumağı, yaşatmağı, gələcək nəsələ ötürməyi də özünün əsas missiyasının bir hissəsi hesab edir.

Əsas məqsəd kimi fəaliyyət göstərən coğrafiyada müştərilərin ehtiyaclarına cavab verəcək ən yaxşı məhsul və xidmətləri təklif etmək, iş gücü və texniki infrastruktur ilə yeni standartlar yaratmağı hədəfləyən şirkət sosial və ekoloji məsələlərdə də məsuliyyətli olmağa çalışır, nüfuzlu, etibarlı və ədalətli bir qurum kimi fəaliyyət göstərməyi əsas prinsiplərindən sayır.

Çox sevindirici haldır ki, "Azərsun Holding"ə məxsus milli markalarımız ölkəmizin hüdudla-

rını aşaraq, üzərində olan "Made in Azerbaijan" yazısını dünyanın bir çox ölkəsinə şərəflə daşıyır. Araşdırma və yenilikçiliyə böyük həssaslıqla yanaşan "Azərsun Holding" fəaliyyət sferasında qazandığı nailiyyətlərlə cəmiyyət tərəfindən də təqdirə qarşıdır.

Şirkət özünün zəngin məhsul qrupları ilə geniş çeşidli fəaliyyət göstərməkdədir. Bura kənd təsərrüfatı məhsulları, konservləşdirilmiş məhsullar, süd məhsulları, şəkər, duz, zay, bitki yağları, kərə və spred yağlar, mayonez və ketchup, şokolad, dənli və paxlalı bitkilər, kağız məhsulları və s. daxildir.

Ötən il dünya iqtisadiyyatında xoşagəlməz halların yaşanması, neftin qiymətinin kəskin ucuzlaşması və digər məqamlar ölkəmizdə də yan keçmədi. Manatın məzənnəsi dollarla nisbətə ucuzlaşaraq müəyyən çətinlik yaratdısa da, ölkə rəhbərliyinin çevik qərarları, yürütdüyü düzgün siyasət nəticəsində vəziyyəti nəzarətdə saxlamaq mümkün oldu. Azərbaycanda istehsal olunan məhsulların həcmi artırıldı, idxal edilən xammaldan asılılıq azaldıldı və yerli məhsulların xarici bazarlara çıxarılmasını

prioritet məsələlərdən hesab edən "Azərsun Holding" ölkə rəhbərliyinin yürütdüyü siyasətə uyğun olaraq lazımı addımlar atdı və hazırda da müxtəlif layihələrin reallaşdırılması istiqamətində ciddi cəhdlə say götürür.

Belə ki, bu günlərdə şəkər çuğundurunu yetişdirməsi istiqamətində çox vacib bir layihə reallaşdırılıb. Şəkər istehsalının xammalının ölkə daxili imkan hesabına genişləndirilməsi məqsədi ilə "Azərsun Holding" də çalışın müxtəssislərin apardıqları aqrar tədqiqatlar nəticəsində qış mövsümündə şəkər çuğundurunu yetişdirməsi istiqamətində böyük uğura imza atılıb və qışlıq çuğunduru əkilərinin təcrübə sinəyi uğurla həyata keçirilib. Bununla da artıq qış mövsümündə də şəkər çuğunduru yetişdiriləcək ki, nəticədə imişli Şəkər Zavodunun xammal ilə təmin edilməsində yerli məhsulun nisbətində artım qeydə alınacaq. Əgər əvvəllər adçıqılən müəssisəyə istehsal üçün ildə bir dəfə şəkər çuğunduru verildisə, indi bu say ikiyə çatdırılacaq. Digər tərəfdən isə valyuta axının qarşısının alınmasına müsbət təsir göstərəcək bir addım atılıb.



2015-ci ildə - Kənd Təsərrüfatı ilə ərzində "Azərsun Holding" tərəfindən reallaşdırılmış daha bir layihə - dənli bitkilər və buğda üçün yeni əkin sahələrinin yaradılması artıq özünü doğrultmağa başlayıb. Beyləqan ərazisində toplam 583,5 ha ərazidə dənli bitki, buğda səpini həyata keçirilmişdir ki, bunun bir hissəsi tam yetişməyə qədər çatdığı üçün artıq biçin başlanılıb və 143,1 ha sahədə məhsul yığımı tamamlanaraq ümumilikdə 673,3 ton məhsul əldə edildi. "Azərsun Holding" in bütün məhsullarında olduğu kimi, bu bitkilərin də keyfiyyətinə xüsusi nəzarət olunur. Məhsulun yapışqanlılığı 28-30 faizə bərabərdir ki, bu da çox müsbət göstərici hesab edilir.

Ölkəmizdə qeyri-neft sektorunun saxlənəndirilməsi, yerli istehsalın həcmi artırılması və yeni iş yerlərinin və istehsal sahələrinin yaradılması istiqamətində çox ciddi addımlar atan "Azərsun Holding" aprel ayında daha bir layihənin bünövrəsini qoydu. Belə ki, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası tərəfindən təşkil edilən səfər çərçivəsində "Azərsun Holding" və İranın "Darou Pakhsh" şirkətləri arasında ölkəmizdə dərman istehsalı ilə əlaqədar razılaşma əldə olundu.

Bundan əlavə, Qazaxıstanın Aktau şəhərində Logistika Mərkəzi inşa edilmiş istifadəyə verildi ki, bununla da Azərbaycanlı iş adamlarının Orta Asiya bazarlarına məhsul ixrac etmələri və ixrac həcmi artırılması üçün böyük dəstək verildi. Aktau "Xüsusi İqtisadi Zonası"nın rəsmi iştirakçısı şəhadətnaməsini almış mərkəz 5000 m² quru anbardan, 5000 m² soyuq anbardan və digər infrastrukturdan ibarətdir. Logistika mərkəzi Almaniya, Niderland və İtaliya istehsalı olan müasir sistemlər, müxtəlif anbar avadanlıqları, iri və xırda tonajlı nəqliyyat vasitələri ilə təchiz edilmiş və bu vilayətdə ikinci belə bir müəssisə mövcud deyil.

Azərbaycanda çayçılığın inkişafında müstəsna rol oynayan "Azərsun Holding" bu sahənin inkişaf etdirilməsi üçün müxtəlif layihələr reallaşdırmağa davam edir. Cənab prezidentin çayçılıqla bağlı tapşırıq və göstərişlərinə əsasən, şirkət ölkəmizdə daha çox çay məhsullarının istehsal edilməsi üçün zəruri addımlar



atır. Plantasiyaların sayını artıraraq ərazilərini genişləndirən şirkət milli markalarımızın bütün dünyada tanınmasını prioritet məsələlərdən hesab edir. Ötən il Masallıda yaradılan 100 hektarlıq sahədə çay kollarının yetişdirilməsi üçün müasir suvarma sistemləri və digər avadanlıqlardan istifadə olunur. Bundan əlavə, "Azərsun Holding" ölkəmizdə çayçılığın inkişafı və yerli fermerlər arasında çayçılıq təşviq etmək üçün onları maddi və texniki vəsaitlərlə də təmin edir. SSRİ-nin çöküşündən sonra onilliklərlə yaşıl olan çay plantasiyaları insanlar tərəfindən məhv edildiyindən Azərbaycan çayçılıq üzən illər boyu eniş dövrünü yaşayıb. Lakin son illər ərzində bu sahəyə dövlət səviyyəsində qayğının göstərilməsi və "Azərsun Holding" tərəfindən reallaşdırılan müxtəlif layihələr və atılan addımlar bu sahənin inkişaf etməsinə çox böyük töhfə verir. Masallıda dəniz səviyyəsindən 700-800 metr yüksəkə salınan bu plantasiyada yetişdirilən çay bir neçə ildən sonra yüksək keyfiyyəti ilə bütün dünyada fərqlənə bilər. Buna burada olan ekoloji şərait də imkan verir. "Azərsun Holding" tərəfindən istehsal edilən "Azərçay" markası isə artıq ölkəmizin hüdudlarından kənar da çox yüksək qiymətləndirilir və böyük rəqabətə qarşıdır. Bundan əlavə, "Azərsun Holding" Avropanın dünyaca məşhur "Heinemann" şirkəti ilə də müqavilə bağlayıb ki, bunun da nəticəsində 50-dən artıq ölkənin hava limanlarında "Azərçay" in satışı həyata keçirilir. Qeyd edək ki, müxtəssislər 8-10 ildən sonra Azərbaycan çayçılığında yüksək

məhsuldarlıq dövrünün başlayacağını və ölkənin daxili tələbatının ödənilməsi ilə bərabər, xaricə də böyük həcmə çay məhsullarının ixrac ediləcəyini bildirirlər.

Yarandığı gündən araşdırma və inkişafı özünü əsas istiqamətlərdən biri olaraq seçən "Azərsun Holding" in bütün müəssisələrində laboratoriyaların mövcudluğu ilə bərabər, mərkəzdə böyük və çoxşaxəli Araşdırma və İnkişaf Departamenti fəaliyyət göstərir. Hər gün mərkəz və yerlərdə yüzlərlə müxtəssis qida mühəndisləri, texnoloq, kimyaçı, mikrobioloqlar bazarın artan tələblərini araşdırır, şirkətlər qrupunun fəaliyyət göstərdiyi sahələrdə innovativ sığırçılığı təmin etmək üçün yeni məhsul tədqiqatları, reseptlər, proses şərtləri üzərində yeniliklər edirlər.

"Azərsun Holding" in nəzdində fəaliyyət göstərən bütün müəssisələrin yüksək keyfiyyətli məhsul istehsal etdiyi və bütün zəruri qaydalara ən yüksək səviyyədə riayət edildiyi sertifikatlarla da təsdiq edilir. Şirkətlər Qrupu mütəmadi olaraq mövcud sertifikatların yenilənməsi və yenilərinin əldə edilməsi üçün dünyanın aparıcı sertifikatlaşdırma mərkəzləri ilə əməkdaşlıq edir.

Şirkətlər Qrupuna məxsus zavod və fabriklər ISO 9001:2008, ISO 9001:2000, ISO 14001, ISO 22000:2005, ISO 18001, ISO 22000, IQNET, BRC Global Standard for Food Safety, FSSC 22000, ISO 17025:2005, "CRES Certification of Environmental Standard" və digər sertifikatlarla malikdirlər.

Mətanət HÜSEYNOVA

Vergi borclarına görə qadağalarda yenilik

Prezident İlham Əliyev «Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Sənədə əsasən, vergi ödəyicisi öz vergi öhdəliyini Vergi Məcəlləsinə ilə müəyyən edilmiş müddətdə yerinə yetirəmədikdə, Vergilər Nazirliyi hesablanmış verəgilər üzrə borcların və faizlərin, təbiiq edilmiş maliyyə sanksiyələrinin ödənilməsinə təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüquququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edəcək.

Məlum olduğu kimi, vergi borclarının alınması mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər edilib. 2016-cı il yanvarın 1-dən qüvvəyə minən «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi barədə» Qanuna əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, təbiiq edilmiş maliyyə sanksiyələrinin ödənilməsinin təmin edilməsi üçün vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüquququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aid edilib. Eyni zamanda, Miqrasiya Məcəlləsində edilən dəyişikliklərə əsasən, istər Azərbaycan Respublikasının vətəndaşının, istərsə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vergi borcu olduğu halda, vergi orqanlarının müraciətlərinə əsasən məhkəmə qərarı ilə onların ölkədən getmək hüquququnu müvəqqəti məhdudlaşdırılır. Bununla yanaşı, qeyd olunan məsələ ilə əlaqədar məhkəmələrdə vergi orqanlarının müraciətlərinə baxılması qaydasını və mexanizmini tənzimləmək məqsədilə Azərbaycan Respublikasının Mülki-Prosesual Məcəlləsində də müvafiq dəyişikliklər edilib. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkə-

dən getmək hüquququnun müvəqqəti məhdudlaşdırılması haqqında vergi orqanı tərəfindən məhkəməyə təqdim olunmuş ərizəyə məhkəmə tərəfindən 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verilməlidir. İşə baxılma vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlmə-



məsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işinə baxılmasını təxirə salır. İşə mahiyyəti üzrə baxan hakim orqanının rədd edilməsi və ya təmin olunması barədə qətnamə qəbul edir. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüquququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qətnamə qüvvəyə minir və bununla bağlı şikayət verilməsi onun icrasını dayandırır.

Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüquququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəmə tərəfindən təmin edilərək müvafiq qətnamə qəbul olunduqdan sonra ölkədən getmək hüquququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qaldıqda vergi orqanı müvafiq ərizə ilə məhkəməyə müraciət edir və məhkəmə tərəfindən iki iş günü ərzində həmin məhdudlaşdırmanın

götürülməsi barədə qətnamə qəbul edilir. «İcra haqqında» Qanuna əsasən, hazırda məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könlüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüquququnu icra məmuru əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Bu qə-

nunə edilmiş dəyişikliyə əsasən, borclunun ölkədən getmək hüquququnun müvəqqəti məhdudlaşdırılmasını məhkəmə qərarları əsasında verilmiş icra sənədləri ilə yanaşı, həm də vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri əsasında da həyata keçirilə bilər. Xatırladaq ki, əvvəllər yalnız fiziki şəxslərin ölkədən getmək hüquququnu məhdudlaşdırıldığından, əksər hallarda onlardan dəfələrlə çox vergi borcu olan hüquqi şəxslərin rəhbərləri bütöcdən yayınmaları vəsaitləri xaricdə rahatlıqla xərcləyir, istədiklərini edə bilirdilər. Məcəlləyə edilmiş dəyişiklikdən sonra bu ədalətsizliyin də qarşısı alınır.

Onu da qeyd edək ki, Ədliyyə Nazirliyinin istifadəyə verdiyi yeni elektron xidmət sayəsində Azərbaycan vətəndaşları ölkədən xaricə çıxışlarına qadağa qoyulub-qoyulmadığını öyrənməyə imkanlıdır. «Borclunun ölkədən getmək hüquququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumat verilməsi» adlanan yeni xidmətə əsasən, vətəndaş-

lar öz şəxsiyyət vəsiqələrinin göstəricilərini daxil etməklə adlarının ölkədən çıxışına qadağa qoyulanlar arasında olub-olmadığı barədə məlumat alaçaqlar.

Bu xidmətlə yanaşı, Ədliyyə Nazirliyi tərəfindən məhkəmə qərarlarının icra edilməsinə və ya vergini ödəməkdən yayınmaya görə ölkədən çıxışa qadağa qoyulması qaydalarında da yeniliklər edilib. «Şəxsin ölkədən getmək hüquququnun müvəqqəti məhdudlaşdırılmasının icra mədmi tərəfindən təbiiq qaydaları haqqında Təlimat»a əsasən, öhdəliklərinə əməl etməyən vətəndaşların ölkədən çıxışı ilə bağlı indiyədək mövcud olmuş mübahisəli məsələlər dəqiqləşdirilib. Yeni dəyişikliyə görə, məhkəmə qərarı aidiyyəti şəxsə ya icra məmuru öz tərəfindən, ya da müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvan və ya onun işlədiyi yer üzrə çatdırılmalıdır. Bu dəyişiklik nəticəsində artıq bütün borclular özləri barədə verilən qərarların xəbərdar olacaqlar. Bundan başqa, dəyişikliklərə əsasən, əgər borclu yaşadığı və ya işlədiyi yerdə tapılmazsa, icra bildirişi borclunun yaşadığı evdə yetkinlik yaşına çatmış istənilən şəxsə təqdim edilə bilər. Belə şəxs olmadıqda icra bildirişi borclunun yaşadığı ərazinin icra hakimiyyətinə və ya bələdiyyəyə çatdırılır. Nəhayət, bildirişlər borclunun iş yerində müdiriyyətə də çatdırılır. Bununla da borclu şəxs borcu barədə çıxarılmış qərardan xəbərsiz olması barədə bəhanə gətirə bilməyəcək.

Təlimatda digər mühüm yenilik isə mülkiyyətində əmlak olan şəxslərin xaricə çıxışına qadağa qoyulması ilə bağlıdır. Dəyişikliyə görə, əgər borclunun əmlakının dəyəri borcun həcmindən böyükdürsə, onun xaricə çıxışına məhdudiyət qoyulmayacaq. Məsələn, 5 min manat borcu olan şəxsin mülkiyyətində olan əmlakın dəyəri 15 min manat olduğu halda, borc əmlakdan asanlıqla tutulacaq. Bu isə onun borcunun ödənilməsi halında xarici ölkəyə çıxışını məhdudlaşdırmayacaq.

DÜNYA



Türkiyədə bir günlük matəm elan olunub

İyunun 28-də İstanbulun Atatürk Hava Limanında törədilmiş qanlı terror aktı ilə əlaqədar Türkiyədə bir günlük matəm elan olunub. İyunun 29-da bütün ölkədə və xaricdəki diplomatik nümayəndəliklərdə dövlət bayrağı yarımadağ endirilib.

Ən son məlumata görə, terror aktı nəticəsində 41 nəfər həlak olub, 239 nəfər yaralanıb. Həlak olanlardan 10-u xarici, 3-ü isə ikili vətəndaşlığı olan şəxsdir. Yaralıların 109-u evə buraxılıb. Hazırda 130 yaralı həkim nəzarətindədir.

BMT-nin Britaniyadakı ofisi referendumun nəticələrini açıqlayır

BMT-nin Birləşmiş Krallıqda fəaliyyət göstərən ofisi (UNA-UK) Britaniyada keçirilən referendumun nəticələri ilə bağlı bəyanat yayıb.



Bəyanatda Birləşmiş Krallığın global məsələlərdə hər zaman BMT ilə yaxın əməkdaşlıq etdiyi bildirilir. Qeyd edilir ki, xüsusilə təməl hüquq və azadlıqların qorunması, dünyada güclü vətəndaş cəmiyyətinin yaradılmasında bu ölkənin rolu əvəzsizdir. Bəyanatda Birləşmiş Krallığın bu rolunun davam edəcəyinə ümid ifadə olunur.

Bu il Avropada təbii qaz qiymətləri necə olacaq?

Rusiyanın enerji nəhəngi «Gazprom» şirkəti bu il Avropada təbii qaz qiymətlərinin min kubmetr üçün 199 dollar səviyyəsində olacağını proqnozlaşdırır. Şirkətdən edilən şərhə cari ildə Avropada təbii qaz qiymətlərinin min kubmetrə 199 dollar, neftin qiymətinin isə



50 dollar/barrel səviyyəsində proqnozlaşdırıldığı bildirilir.

Şərhə ən bədbin proqnozlarda isə təbii qaz qiymətlərinin min kubmetrə 151 dollar, «qara qızıl»ın 35 dollar/barrel olacağı qeyd edilib.

«Türk axını» layihəsi üzrə Türkiyə ilə danışıqlara hazırıq

Rusiyanın enerji nəhəngi «Gazprom» şirkəti «Türk axını» qaz boru kəməri (Turkish Stream) layihəsi üzrə Türkiyə tərəfi ilə danışıqların yenidən başlanması üçün dialoqa hazırdır.

Bu barədə «Gazprom»-un rəsmi nümayəndəsi Sergey Kupriyanov deyib. O bildirib ki, «Gazprom» «Türk axını» layihəsi üzrə dialoqa hər zaman açıq olub.

Qeyd edək ki, iyunun 27-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdəğan rusiyalı həmkarı Vladimir Putinə məktub göndərib. Məktubda Türkiyə ilə Rusiya arasında ənənəvi dostluq əlaqələrinin bərpə olunması, regiondakı böhranların həlli ilə bağlı əməkdaşlıq və terrorçuluqla birgə mübarizə aparılmasının vacibliyinə

dair vacib məqamlar əks olunub.

Xatırladaq ki, ötən ilin noyabrında Rusiyaya məxsus «Su-24» tipli döyüş təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra «Gazprom»-un idarə heyətinin sədri Aleksey Miller «Türk axını» layihəsi ilə bağlı Türkiyə ilə danışıqların dayandırıldığını demişdi. «Gazprom» «Türk axını» kəmərinin ötürücülük qabiliyyətini iki dəfəyədək azaldaraq kəmərlə 32 milyard kubmetr təbii qazın nəql olunmasına da



qərar vermişdi.

«Türk axını» ilə Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulurdu. Kəmərlə 16 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılırdı. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulurdu.

«Brexit» Avrozonada iqtisadi artıma mənfəət təsir göstərəcək

Avropa Mərkəzi Bankının (AMB) hesablamlarına görə, Böyük Britaniyanın Avropa İttifaqı üzvlüyündən çıxması Avrozonada iqtisadi artıma ciddi şəkildə mənfəət təsir göstərəcək. «Brexit»dən sonra Avropa İttifaqının yeni strategiyasının müəyyən olunması üzrə Aİ ölkələri liderlərinin Brüsseldə keçirilən sammitində AMB-nin rəhbəri Mario Draqi yaxın üç ildə Avrozonada iqtisadi artımın proqnoz verildiyindən 0,3-0,5 faiz aşağı olacağı barədə xəbərdarlıq edib.

M.Draqi bu proqnozu Böyük Britaniya iqtisadiyyatında ehtimal olunan zəifləmə ilə də əlaqələndirib. Avropa İttifaqı ölkələri ilə sıx iqtisadi və ticari əlaqələrə malik olan Britaniyada gedən proseslər Avrozonanın ümumi iqtisadi konyunkturuna mənfəət təsir göstərəcək.



AMB rəhbəri sammitdə Aİ ölkələrini təcili şəkildə islahatlar aparmağa çağırıb. Onun fikrinə, bir çox ölkələrdə Aİ-nin idarələnməz hala gəlməsi barədə təsəvvür formalaşma bilər və birinci növbədə iqtisadi təsirlərin birbaşa təsir göstərdiyi bank sektoru diqqət mərkəzində olmalıdır. Üzvlərin dövlət büdcəsində iqtisadi artıma yönəlməsi vəsaitlərin artırılması üçün bildiriş M.Draqi AMB-nin qiymət sabitliyini nail olmağa və bu məqsədlə bir sıra ölkələrin mərkəzi bankları ilə koordinasiyalı fəaliyyət göstərməyə hazır olduğunu da qeyd edib.

«Fitch» və «Standard & Poor's» Böyük Britaniyanın kredit reytingini aşağı salıb

«Fitch» beynəlxalq reyting agentliyi Böyük Britaniyanın uzunmüddətli kredit reytingini bir pillə aşağı salıb.

«Fitch» kredit reytingini mənfəət proqnozla «AA+»dan «AA» səviyyəsinə endirib.



Eyni zamanda, «Standard & Poor's» beynəlxalq reyting agentliyi də Böyük Britaniyanın milli və xarici valyutalarda uzunmüddətli kredit reytingini «AAA»dan mənfəət proqnozla «AA» səviyyəsinə salıb. Səbəb kimi Böyük Britaniyanın Avropa İttifaqından çıxmağa qərar verdiyi referendumun nəticələri göstərilib.

Bitki mühafizəsi vasitələri istehsal edən müəssisə inşa olunacaq



Sumqayıt Kimya Sənaye Parkında Azərbaycan bitki mühafizəsi vasitələri istehsal edən müəssisə inşa olunacaq.

«Aqrokimya Azərbaycan» MMC Sumqayıt Kimya Sənaye Parkında Azərbaycanın ilk dəfə bitki mühafizəsi vasitələri olan pestisidlərin – bitkilərin ziyanvericilərdən, xəstəliklərdən, alaq otlarından mühafizəsi üçün aqrokimyovü məhsulların istehsalını və satışını həyata keçirəcək.

Bununla əlaqədar olaraq, yaxın zamanlarda sənaye parkının 18 hektar ərazisində yeni yaradılacaq istehsal müəssisəsinin

tikinti işlərinə başlanılması planlaşdırılır. Zavodun 2017-ci ilin ikinci yarısında fəaliyyətə başlanması gözlənilir.

Layihə çərçivəsində parkın ərazisində ildə 57 min ton maye halında və 13 min ton toz halında pestisidlər istehsal edən müəssisə inşa ediləcək. Müasir avadanlıqlar və texnologiyalarla təchiz ediləcək zavodda 100-dən artıq insanın işlə təmin olunması nəzərdə tutulur. Burada istehsal olunancaq məhsullar daxil bazarın tələbatını ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaq.

Qeyd edək ki, «Aqrokimya Azərbaycan» MMC bu ilin iyun ayında Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusunu alıb. Bu müəssisə Sumqayıt Kimya Sənaye Parkının sayca 8-ci rezidentidir.

«AAAF Holding» 60 milyon dollar sərmayə cəlb edir



İyunun 26-da AAAF Park Yaşayış Kompleksinin Konfrans zalında təsisçi Tofiq Heydərovun şəxsində Azərbaycan Respublikasının «AAAF Holding» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə rəhbər Şu Cılayın şəxsində Çin Xalq Respublikasının «China Innovation Enviromen-

tal Art Technology Group LTD» – CİEA arasında qarşılıqlı dostluq və tərəfdaşlıqla bağlı razılaşma protokolu imzalanıb.

Anlaşmaya əsasən, tərəflər arasında qarşılıqlı faydalı münasibətlərin inkişafına və iqtisadi inteqrasiyanın dərinləşməsinə dəstək verəcək, beynəlxalq

əməkdaşlığın ümumi qəbul olunmuş norma və qaydalarına uyğun böyük layihələr həyata keçiriləcəkdir. Protokolda CİEA şirkətinin «AAAF Holding»in tikinti və biznes layihələrinə müqavilə üzrə 3 il 60 milyon ABS dolları həcmində yatırım etməsi, yerli şirkətin isə bu layihələrə yerinə yetirmə öhdəliyini öz üzərinə götürməsi qeyd olunub.

60 milyon dollar əsasən, Xırdalan və Astara şəhərində «AAAF Park» layihələrinə yatırılacaqdır. Razılaşmaya əsasən, Çin şirkəti «AAAF Holding»dən pay alaçaqdır.

İmzalanma mərasimində ilk olaraq qonaq şirkət rəhbəri Şu Cılaya

söz verilib. O, bu anlaşmanın həyata keçirilməsindən çox razı qaldığını qeyd edib. Cənab Cılay bildirib ki, bu yatırımlar vasitəsilə Çin və Azərbaycan xalqları arasında mövcud olan dostluq münasibətləri daha da genişləndiriləcək və möhkəmləndiriləcək, böyük layihələr reallaşdırılacaqdır. Şirkət olaraq «AAAF Holding» və onun rəhbəri Tofiq Heydərova işləməkdən məmnun olduğunu dilə gətirən çinli iş adamı, atılacaq addımların hamı üçün səmərəli və xeyirli olacağını deyib.

Sonra «AAAF Holding»in təsisçisi Tofiq Heydərov danışıb. O, qeyd edib ki, şirkət olaraq Azərbaycanda və

ondan kənarında indiyə qədər həyata keçirdiyimiz layihələr uğurla başa çatdırılıb və öz mənasırlığı, böyük funksionallığı ilə seçilib. Ölkəmizin bir neçə regionunda, həmçinin digər dövlətlərdə tikintisi aparılan AAAF Park buna bariz misaldır. Çinin CİEA şirkəti ilə birgə əməkdaşlıq və innovativ texnologiyaların tətbiqi ilə biznes çalışmaları isə yeni sərhədlər açacaq, üföqləri yaxınlaşdıracaqdır. Heydərovun sözlərinə görə, cənab Cılayla ölkəmizin bir çox regionlarında qonaq olmuş, müvafiq yerli icra orqanları ilə görüşlər keçirmiş, gələcək işlər üçün münəbat perspektivlər əldə etmişdilər.

TELEVİZYA REKLAMI VƏ TELEVİZYADA REKLAM

Televiziya müəssisə üçün ideal reklam alətidir ki, bununla "əmtəni üzə göstərmək" və ya onun ətrafında ajotaj atmosferi yaratmaq lazımdır. Bir çoxları televiziya reklamını daha səmərəli hesab edirlər, çünki o, tamaşaçı obrazlarını daha əyani və inandırıcı verir.

Hazırda əmtə və xidmətlərin irəliləməsi əsasən reklamın köməyilə baş verir. Onun yayılmasının çoxsaylı variantları mövcuddur: vərəqlər, elanlar, interval, çap məhsulları, xarici reklam, radio və s. Televiziya reklamı hazırda digərlərinin arasında ən səmərəli sayılır. Onun tiplərinin üstünlüklərini, populyarlıq səbəblərini qısa nəzərdən keçirək.

Televiziya reklamı televiziya gedən reklamlardır. Televiziya reklamı elanın ən kütləvi (ən baxımlı) və ən səmərəli, lakin bununla belə reklam vericisi üçün ən bahalı növüdür.

Televiziya reklamı əmtəyə diqqətin cəlb edilməsinin ən sadə və eyni zamanda, ən mürəkkəb vasitədir. Bundan əlavə, aşkar olunmuşdur ki, televiziya reklamı eyni əmtənin reklamının digər növlərinin də səmərəliliyini yüksəldir, yəni, məsələn, reklama baxdıqdan sonra mətbuatda görünən eyni tamaşaçı surətəri böyük təəssürat yaradır.

Televiziya reklamı qorxaqlar və ya yoxsullar üçün deyil. O, digərinə nisbətən sizin daha çox vaxtınızı, fikrinizi və pulunuzu udan bahalı reklam vasitəsidir. Müştərilərin geniş dairəsinə qədər öz informasiyanı çatdıran firmalar ənənəvi olaraq televiziya reklamına müraciət edirlər. Lakin gələcəkdə vəziyyət dəyişə bilər: kabel televiziyanın inkişafı ilə televiziya reklamını istehlakçıların daha dar, məhdud dairəsinə yönəltmək olar.

Formasına görə televiziya



reklamı xəbər və ya videofilm (videoçarx) ola bilər. Reklamın verildiyi telekanalların tipinə görə efiir və peyk-kabel növləri var.

Televiziya reklamının ən geniş yayılmış növləri arasında televiziya reklam çarxlarını, televiziya reklam elanlarını, reklam televiziya reportajlarını və reklam televiziya verilişlərini, verilişlər arası fasilələrdə verilən reklam televiziya başlıqlarını ayırmaq olar.

Televiziya reklamının ən kütləvi növü reklam çarxıdır. Reklam çarxları davamiyyətinə görə geniş (30 saniyə və daha çox) və blits-çarxlara (15-20 saniyə) bölünür.

Televiziya çarxları televiziya nümayiş etdirilən, bir neçə saniyədən 2-3 dəqiqəyə qədər davamiyyəti olan reklam kino çarxları və ya video çarxlarıdır. Çox zaman belə reklam çarxları vaxtaşırı olaraq müxtəlif kütləvi, bədii və publisistik verilişlərə və proqramlara daxil ola bilər. Xarici təcrübədə hətta bədii filmlərin ən kəskin məqamlarının nümayişi zamanı televiziya çarxları verilir.

Süjetlərin tipinə görə reklam çarxları üç müxtəlif növə bölünür:

• Təsviri (informasiya) reklam çarxları. Bunlarda müəyyən informasiya ehtiva olunur;

• Əlverişli – sentimental reklam çarxları. Bunlar bir qayda olaraq, müvafiq həyat tərzinin atributu olan, reklam edilən əmtə ilə əlaqədar xoşbəxtlik və firavanlıq atmosferi yaradır.

• Paradoksal və şok tipli reklam çarxları. Bunlar süjetdə reklam olunan əmtəəsinə narahatlıqları və fəlakətləri müqayisə edirlər, yaxud qarşı-qarşıya qoyurlar.

Reklam çarxlarının hazırlanması bahalı və əməkintumlu zövqdür. Belə çarxların yaradılması üçün yüksək ixtisaslı mütəxəssislər: marketoloqlar, prodüserlər, ssenaristlər, operatorlar, bəzən isə aktyorlar və bəstəkarlar lazımdır.

ABŞ-da birinci rəsmi ödənişli televiziya çarxı 1941-ci il 1 iyul tarixində "Bruklin Docers" və "Filadelfiya Fillis" komandaları arasında beysbol oyunundan əvvəl Nyu-Yorkun WNBT (hazırda WNBS) televiziya stansiyası tərəfindən göstərilmişdir. Burada Bulova qol saatları reklam edilmişdi. Satların istehsalçı şirkəti ona müxtəlif məlumatlara görə 4 dollardan 9 dollara qədər pul (2016-cı ilin

əvvəlində 67-151 dollara uyğundur) ödəmişdir. Elan WNBT-nin şəkli dəyişilmiş kiçik test cədvəlinə bənzəyirdi – adı cədvəldən o, vaxtı göstərən, əqrəbləri olan saata çevrilmişdi. Saat cədvəlinin aşağı sağ tərəfinin döndürdüyü bir hissəsində Bulovanın loqotipi "Bulova Watch Time" təsvir olunmuş və "Amerika runs on Bulova time" ("Amerika Bulova vaxtı ilə yaşayır") deyə yazılmışdır. Böyük Britaniyada birinci reklam çarxı 1955-ci ilin 22 sentyabr tarixində İTV kanalında göstərilmişdir. Burada "Gibbs SR" diş məcunu reklam edilmişdi. Yaponiyada reklam çarxı 1963-cü ilin 28 avqust tarixində Tokionun "Nippon Television" kanalında nümayiş etdirilmişdir. Burada da "Seikosha" (hazırda "Seiko") saati reklam edilmişdi.

Televiziya elanı diktor tərəfindən oxunan reklam xəbəridir.

Reklam televiziya verilişləri ən müxtəlif televiziya proqramıdır: Şou, viktorinalar, reportajlar, bu və ya digər əmtənin (xidmətin) fəal reklam olunduğu müsahibə.

Televiziya başlıqları diktor mətninin və musiqisinin müşayiəti ilə translyasiya olunan hərəkətli rəsm şəkili və ya fotoqrafik reklam süjetidir (həmçinin kompüter qrafikasından istifadə edilməklə yerinə yetirilə bilər). Bu reklam süjetləri ilə müxtəlif televiziya verilişləri arasındakı pauzalar doldurulur. Televiziya başlıqlarına həmçinin televiziya verilişinin gedişi zamanı televiziya ekranında yerləşdirilən reklam vericinin firma rəmlərinin elementləri də daxildir.

(davamı gələn sayımızda)

F.M. Qarayev, BDU-nun dosenti

"Şirkətin mətbuat xidməti: müasir trend və drayverlər" mövzusunda təlim keçiriləcək



"Alibayov Kommunikasiya & Konsaltinq" şirkəti və Avropa İctimaiyyətə Əlaqələr İnstitutu (Fransa) tərəfindən iyul ayında "Şirkətin (təşkilatın) mətbuat xidməti: müasir trend və drayverlər" elmi-metodiki ixtisasartırma proqramına qəbul elan edir.

Şirkət, təşkilat, dövlət qurumlarının mətbuat xidmətlərində çalışanlar, KİV-lə əlaqələr sahəsində fəaliyyət göstərən fərdi məsləhətçilər, kommunikasiya üzrə tədris edən ali təhsil müəllimləri və elmi işçilər dəvətlidir.

Təlimlər iyul ayının 9-dan etibarən sənbə və bazar günləri (hər gün 4 saat olmaqla) Bakı şəhərində keçiriləcək. 24 saat üçün nəzərdə tutulan bu proqramı bitirənlərə Avropa İctimaiyyətə Əlaqələr İnstitutu və Alibayov Kommunikasiya & Konsaltinq Şirkətinin ixtisasartırma sertifikatları təqdim ediləcək.

Avropa İctimaiyyətə Əlaqələr İnstitutu ilə razılaşdırılmış proqram zamanı toxunulacaq mövzular:

1. İctimaiyyətə əlaqələr,

media ilə əlaqələr - əsas anlayışlar, müasir yanaşmalar

2. Mətbuat xidməti necə olmalı, nə etməli və necə etməlidir

3. Kommunikasiya əsrinin KİV-i: qəzetlər, jurnallar, internet, televiziya, radio...

4. Hədəf auditoriyalara görə informasiya kanallarının seçimi

5. Hədəf auditoriyalar üçün nəzərdə tutulmuş ismanların klassik və müasir çatdırılma yolları

6. Mətbuat xidməti və KİV: bir velosipedin iki təkəri

Proqramda iştirak haqqı 260 AZN-dir, elmi işçi və müəllimlər üçün iştirak haqqı 220 AZN-dir (iki sertifikat təqdim edilir).

Bir yerli sertifikat təqdim edildikdə iştirak haqqı 160 və 120 AZN-dir.

Proqramın rəhbəri, Alibayov Kommunikasiya & Konsaltinq Şirkətinin baş direktoru, Avropa İctimaiyyətə Əlaqələr İnstitutunun Ekspertlər Şurasının üzvü Vəli Əlibayovdur.

"AtaBank" ASC hərbiçimizin kredit borcunu bağışladı

"AtaBank" ASC Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Günü ilə əlaqədar olaraq Qarabağ uğrunda gedən döyüşlərdə yaralanmış hərbiçimizin kredit borcunu bağışlayıb.

Məmmədov Anar Yaşar oğlu döyüş tapşırığını yerinə yetirərkən mina partlaması nəticəsində sağ ayağından qəlpə yaranmış və sol qolunu dirsəkdən yuxarı itirmişdir.

Hərbiçimiz "AtaBank"-ın mərkəzi filialına dəvət olunmuş və İdarə Heyəti Sədri-nin Müavini Səbuhi Əliyev və Rauf Hüseynovla görüşmüşdür. Görüş zamanı "AtaBank" ASC-nin İdarə Heyəti Sədri-nin Müavini Səbuhi Əliyev məsələ ilə bağlı bildirmişdir ki, "AtaBank ASC olaraq biz maliyyə bazarında yenilikçi missiyamızla yanaşı, vətənpərvərlik ruhuna da sadıq



qalırıq. Fikrimizcə, belə anlarda xalq olaraq birlik nümayiş etdirməli və bir-birimizə dəstək olmalıyıq. Hər bir bank, şirkət, vətəndaş, cəmiyyət qarşısında məsuliyyətini unutmamalıdır".

Ulduzum endirimləri indi Türkiyədə!



Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Proвайderi Bakcell şirkəti böyük məmnuniyyətlə "Ulduzum" endirimlərinin indidən etibarən Türkiyədə istifadə edilə bildiyini elan edir.

Ulduzum proqramının beynəlxalq tərəf-

daşlar siyahısında ilk olan AVİS avtomobil icarə şirkəti Türkiyədə bütün xidmətlərinə 15% endirim təklif edir. "Bakcell" in Ulduzum üzvləri Türkiyədə olarkən endirim kodunu təqdim etməklə bu endirimlərdən faydalana biləcəklər.

Ulduzum proqramının Türkiyədəki ikinci tərəfdaşı Türkiyənin məşhur brendi hesab edilən BEYMEN mağazalar şəbəkəsidir. Yeni imzalanacaq tərəfdaşlıq müqaviləsinin şərtlərinə əsasən, Ulduzum abunəçilərinə BEYMEN mağazalar şəbəkəsi tərəfindən bütün mallara 10% endirim təqdim ediləcək. BEYMEN mağazalarından Beymen Club, Beymen Blender, Tod's, Dior, Dolce&Gabbana, Bottega Veneta, Moschino, Christian Louboutin, Jimmy Choo,

Etro, Balenciaga, Dsquared2, Chloe və digər brend markaların mallarını xüsusi Ulduzum endirimi ilə əldə etmək olar.

1,9 milyon nəfərdən çox abunəçisi ilə Ulduzum bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və Ulduzum proqramının tərəfdaşları olan müəssisələrin müştərilərinin loyallığını təşviq etməklə təkə Azərbaycanı deyil, Yaxın Şərqi, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda ən yaxşı istehlakçı xidmətidir. Bakcell abunəçiləri xüsusi mobil applikasiya vasitəsilə, mövcud SMS və USSD əsaslı məlumat mübadiləsi ilə yanaşı, həm iOS, həm də Android platforması üzərindən Ulduzum endirimlərinə faydalana bilərlər.

"Excelsior Hotel & Baku" otelində moda gecəsi



25 iyun 2016-cı il tarixində "Excelsior Hotel Baku" otelinin və FMS Models model agentliyinin təşkilatçılığı ilə "Baku Fashion Night" tədbiri keçirildi.

Proqrama dizayner Mehriban Məlikovanın toxunma çimərlik geyimləri, dizayner Alyona Salimovanın İrlandiya

texnikası ilə toxunmuş yay paltarların kolleksiyası və dizayner Sehiri Rəhimovanın incəlik adlanan yay kolleksiyası nümayiş olunub. Həmçinin, tədbirdə rəssam-keramist Vüsalə Ağarəziyevanın sərəgisi və gənc Azərbaycan dizaynerlərinin aksesuarlarının, bijuteriyalarının və ziynət əşyalarının sərəgisi təqdim olunub. Şənbə gecəsini öz gözəl əsi ilə pianoçu, vokalist və məşhur musiqiçi Aysel Məmmədova daha da xoş etdi.

"Excelsior Hotel & Spa Baku" oteli 2005-ci ilin avqust ayında fəaliyyət göstərir. Otelə 1 "Imperial" kral otağı, 2 "Royal" suit otaq, 4 "Crown" suit otaq, 45 "Heritage" lüks otaq və 9 "Duke" standart otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoran və barlar və şəhərin ən gözəl və böyük Spa və sağlamlıq mərkəzi var.

Bakıdan Bolqarıstana avtobus marşrut xətti istifadəyə veriləcək

İyulun 1-dən Bakıdan Bolqarıstana avtobus marşrut xətti istifadəyə verilir.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidməti-

nin ictimaiyyətə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib.

O bildirib ki, artıq Bolqarıstana sərfəli qiymətlə və komfortlu avtobuslarla

səyahət etmək daha asan olacaq. Belə ki, iyulun 1-dən Bakı-İstanbul-Sofiya, Bakı-İstanbul-Varna, Bakı-İstanbul-Burqas istiqamətində reyslər həyata keçiriləcək. Avtobus reysləri Türkiyənin "Metro Turizm" şirkəti ilə bağlanan müqaviləyə əsasən baş tutacaq.

Ş.Mehmanqızı qeyd edib ki, reyslər həftənin cüt günləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həyata keçiriləcək. Biletin qiyməti 130 manat təşkil edir.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında sadələşdirilmiş viza rejimi tətbiq olunur.



IDEAL DİZAYN
Daimi tərəfdaşınız

Ofis mebeli və layihələr

- Metal dolablar
- Metal stellaj sistemi
- Metal tumbalar
- Metal seyflər
- Metal masalar

Tel.: 012 480 37 55
E-mail: office@idealdizayn.az
www.idealdizayn.az

Təsisçi:
akademik Ziyad SƏMƏDZADƏ
Baş redaktor: Aytən SƏMƏDZADƏ

ELMİ-REDAKSİYA ŞURASI:
Akif Musayev, Qüdrət Kərimov, Elşən Hacızadə, Ədalət Muradov, Elşad Səmədzadə, Müşfiq Atakişiyev, Mirdamət Sadiqov, Mehriban Alişanova, Xan Hüseyin Kazımlı, Məhiş Əhmədov, Amil Məhərrəmov, Rüfət Quliyev, Mirqasım Vahabov, Süleyman Qasımov, Cahangir Qocayev.

Kompyuter mərkəzinin direktoru:
Oqtay ORUCLU
oktay_oruc@mail.ru

Redaksiyanın ünvanı:
Əliyər Əliyev küçəsi, 7
Redaksiya: 566-09-60
Ünvanı şöbə: 514-14-27 (fax)
Mühasibatlıq: 566-63-08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir.
"QİTİSADİYYAT" qəzetinin kompüter mərkəzində yığılmış və sahifələnməmiş, "Zaman-Azər" MMC firmasının mətbəəsində çap edilmişdir.
Lisensiyası: 022201 İndeks: 0355 Tiraj: 3400